


Şəki Xan Sarayı eyni zamanda Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindəndir. Sarayın rəssamlıq nümunələri bu gənə qədər öz ecəzkarlığını qoruyub saxlayıb.



Mədəniyyət • 15. 2. 2012 • www.medeniyyet.az



**Şəki Xan Sarayı Azərbaycanın orta əsr memarlığının an görkəmli və nadir abidələrindən birləşir. Bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyma Hacı Çəlebi xanının nevəsi Hüseyin xanın dövründə tikilib. Hüseyin xan eyni zamanda "Müştəq" taxəllüsü ilə şeirlər yazdırıldığında bəzi mənbələrdə bu saray Müştəq imarəti kimi deyildir.**

#### Gerçeyin rəvayətə qarşılığı tarix

Şəki Xan Sarayıının digər bir adı rəvayətə əsaslanır. Rəvayətə görə, Şəki xanı ustaya saray tikməyi təşvişir. Saray hazır olandan sonra surşur ki, bundan yaxşılığını ucalda bilərsəm? Usta cavab verir ki, eger daha çox pul versələr, bundan möhtəşəmini tikiəm. Bu cavab xanı berk qəzəbləndirir. Kiminse sarayının onun sarayından daha üstün olmasını istemeyen xan memarı edam etdi-

rir. Ona görə də Şəki Xan Sarayı "memarını edam etdirən saray" da adlandırırlar. Lakin bu bir rəvayətdir. Heqiqət işsə budur ki, sarayı tikdirən Məhəmməd Hüseyin xan Həsənağa oğlu Müştəqinin ölümü çox faciəli olub. Belə ki, Hacı Abdullaqadır xanı xanlıq ele keçirərək qardaş oğlu Hüseyin xanı öldürdü. Bu hadisə 1780-ci ilin avqustundan baş verir. Abdullaqadır xanın altmış nefərədək dəstesi gecə xəlvətə qalaya daxil olur ve saraya hücum edir. Bu vaxt saraya bitişik evde - Müzeyyen (Qırğınuşlu) otquadan olan xan qapıları içəridən bağışlayıb hücküm edənlərə atışmağa başlar. Xanın yanındakı qızılıqlı oğlu Fətəli də tüfəngləri doldurmaqla atasına kömək edir. Bir neçə saatlıq atışmadan sonra xan ağır yaralanır. Qapını sindirib xani tuturlar. Onu bir həftə saxladıdan və hansısa müqaviləye imza atıldıqdan sonra böyük öldürürler. Beləliklə, 1759-1780-ci illerde Şəkinin xanı olmuş Məhəmməd Hüseyin xan Müştəqinin xanlığı faci-

## Şəki Xan Sarayı

Li sonluqla bitir.

Babası Hacı Çəlebi xanın ənənələrini davam etdirərək Şəkida neçə-neçə saray, məscid, mədrəsə tikdirən Hüseyin xan yazdığı poetik əsərlər kimi, tikidiriyi binaların daş və kərpiclerinin, ağaç və şəbekələrinin rənginə, naxışına, ölçüsünə də həssaslıq yaşıyandır. Onun tikidirik Xan Sarayı indi de hər kəsi heyran edir.

Sarayın tikilimə tarixi mənberlərde 1765-ci illər göstərilir. Dünənya öz orijinallığı ilə yeganə olan Şəki Xan Sarayıının memarı şirazlı Hacı Zeynalabdin. Sarayı xüsusi tikinti əslubu var. Onun tikintisi zamanı məsmdən və ya yapıdırıcıdan istifadə olunmayıb. Saray 2 mərtəbədən, 6 otquadan, 4 dəhlizdən, 2 güzgüldən evyandan ibaretdir. Mərtəbələr eyni quruluşludur: merkezdə böyük salon və salونun her iki mərtəbəsindəki dəhlizlər bitişik yan otaqlar.

#### Milli rəssamlıq və xalq tətbiqi sənətimizin incisi

İkinci mərtəbəyə yan otaqların arasında yerləşən pillələrlə qalıxlara. Mərtəbələr arasında daxili əlaqənin olmaması sarayı iki hissəyə - rəsmi (qonaq) və şəxsi (xüsusi) hissəyə ayırmışdır. Aşağı mərtəbənin zalından o zamanlar rəsmi qəbullar üçün istifadə edilib.

Sarayın baş fasadı cənuba baxır. Baş fasadın şəbəke tipli pəncərələri binaya xüsusi gözəllik verir. Pəncəre şəbekələrinin həndəsi ornamentli fiqurları, onlara vu-

rulan müxtəlif rəngli şüshələr fəsادın digər ornamentli səthləri ilə uyğunlaşır. Belə şəbəkəli fonda piştagın derin taxçaların sarayı birlərinci mərtəbəsinə olan girişleri və onların üzərindəki ikinci mərtəbənin balkonlarını çərçivəyə alır. Beləliklə, sarayı baş fasadının kompozisiyası üç elementin uyğunlaşması ilə xarakterizə edilir: divarların ornamentallılıq, naxışlı şəbəkə və piştaglarının genişliyi.

Şəki Xan Sarayı eyni zamanda Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindəndir. Sarayın rəssamlıq nümunələri bu gənə qədər öz ecəzkarlığını qoruyub saxlayıb. Onun divarları müxtəlif mövzularda rəsmlər bəzədiilmişdir. N.Gəncəvinin "Xəməsə"sinin motivləri əsasında çəkilmiş şəkillər, ov və döyüş səhnələri, təbət və müxtəlif geometrik ornamentlər zəngin rəsmlər saraya xüsusi gözəllik verir. Burada həmçinin saray əhlinin və kəndlilərin həyatını təsvir edən səhnələr əksini tapıb. Şəki Xan Sarayıının divar rəsmlərində əsasən gőy, qırmızı, qızılı və sari rənglərdən çox istifadə edilib.

Tarixçilər bildirir ki, Xan Sarayı təkər memarlıq abidesi kimi deyil, eyni zamanda tərbiyəvi, əlaqə əhəmiyyət daşıyan abidədir. Otağa daxil olarken yirici heyvanlar, tavadın işə taxt-taci ciyinlərində saxlayan iki nəhəng şir təsviri ilə qarşılaşır. Onların ayaqlarının altında isə sürüksən baliqlar hekk edilib. Yeni bu o deməkdir ki, taxt-taci igidər, görkəmlə

dövlət adamları saxlayırdı. Balıq isə o anlama gelir ki, öz gücüne çox güvenmek lazım deyil, düşüncə ilə idarəetmək vacibidir. Çünkü bir zaman taxtdan sürüşür yuxla bilərsən. Həmin bu otaqdan çıxan zaman isə ağızında gül olan qurdun quzu ilə bir yerdə otlağıını görürsən. Yeni dövlət xadımı olaraq Şəki xanları dünyani belə görmek isteyirdilər. Bu baxımdan Şəki Xan Sarayı dünən ibrətəmiz abidələrindən biri hesab olunur.

Saraya müxtəlif vaxtlarda naxış vurmaş rəssamlardan beşinin adı bizi məlmədər. Birinci mərtəbədə salonun naxışlarının xeyli hissəsi 1895-1896-ci illerde şamaxılı rəssam və neqqas Mirzə Cəfər tərəfindən işlenib. İkinci mərtəbədə kənd zala vurulan naxışların çoxu ustad Abbasqulunun və şuşalı rəssam, usta Qəmərərin adı ilə bağlıdır. Bundan başqa, Şəki Xan Sarayında ikinci mərtəbənin yan otaqlarının naxışlarında şamaxılı Əlişli və Qurbənelinin adları da yazılıb.

Ümummilli lider Heydər Əliyevin tarixi-mədəni irsimizə diqqəti sayesinde bina əsaslı təmir-bərpa olunub. Bərpa işləri 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkıfət Assosiasiyanı arasında imzalanan "Medəni ərsin oorunması layihəsi" çərçivəsinə həyata keçirilib. Görülən işlər nticəsində sarayın özülü möhkəmləndirilib, taxta döşəmə dayışdırılıb. Sarayın divarlarında olan rəsm əsərləri yenidən bərpa olunub. Saraydakı naxışların zənginliyinə, rəng çalarına, stalaktit oymalara, kompozisiyalara baxılacağına ataba-babalarımızın bacarığına, zövqünə bir daha heyran olursan.

Mehparə

## "Aşağı Karvansara" ilkin simasına qayıdır


bismiş kərpicdən, çay daşından, kiremitdən, yerli materiallardan məharətli istifadə olunması bina xüsusi gözəllik verir. Burada tağböndələrdən istifadə edilmişisi bu gözəlliyyi daha da artırır. Yolüstü karvansaralarдан fərqli olaraq burada istirahət otaqları ile yanşı müxtəlif görüşlər keçirmək, müqavilələr bağlaşmaq və s. üçün xüsusi otaqlar da inşa edilmişdir.

8000 kvadratmetrlik sahəni əhatə edən "Aşağı karvansara"nın 242 otağı var. Burada tacirlerin mallarını saxlamaq, alver etmək, rahat yaşamları üçün hər cür şərait olub.

Karvansarının dörd iki darvazası qonaqpərvərliklə müsafirlərin üzüne açılsa da, bağlandıqda alınmaz qalaya çevriləmisi Şəki sənətkarlarının yüksək dənəyagörüşüne, memarlıq bacarığına malik olduğunu göstərir.

Təessüflər olsun ki, belə bir əvəzsiz tarixi - memarlıq abidəsindən uzun müddət istifadə edilmədiyindən, baxımsız qaldığından, təbietin sıltaqlıqlarına davam getirmeyək asılanmalarla meruz qalaraq qəzalı vəziyyətə düşüşdür. Nehayət, dövlətəmizin tarixi irsimizə qayğısı nəticəsində hazırlanmış xüsusi layihə esasında 2010-cu ilin yanvar ayında "Aşağı karvansara"da təmir-bərpa işləri başlandı. Qışın səxtasında, yayın qızırmasında burada görülen işlər yüksək keyfiyyətə yerdə yetirilir. Mürəkkəb konstruksiyalı abidənin bərpaında bütün işlərin şəkilillər tərəfindən icra edilmiş, onların ata-babalarının sənətkarlıq enənlərini yaşatması: və sadig qalmaları alqışlanmasıdır.

Aritq binanın 5 min 197 kvadratmetrlik dam örtüyü yenidən quraqşdırılarqə kirəmitlə örtülmüş, 2



taylı 4 darvaza, 170 pəncərə, 128 qapı təzələmiş, 30 tağböndən qu-

rulmuş, istinad divarları hörülər

baş'a çatacaq.

Əminlik ki, yaxın gelecekdə Qala divarları, Şəkixanovların evi, Ağvanlar hamamı, Dərə hamamı, Giləhli məscidi və digər tərəf-məmarlıq abidələri de bərpa edilərək xalqın istifadəsinə veriləcəkdir.

Günel Həsənova,  
Şəki Şəhər "Yuxarıbaş"  
Dövlət Tarix-Memarlıq  
Qoruğunda mühfət